

на бесконечные расстояния, которая течет внутри бесконечной мысли, это и является показателем потенциала принадлежащей только и только нечеткой теории. Таким образом можно сказать, что Эльчин писатель, создавший в абсурде нечеткий абсурд. Реальность, которую он создал в абсурде, очень отчетливо видна в пьесе абсурда "Игры дьявола", "Спецзаказ на аквариум".

Ключевые слова: абсурдизм, театр абсурда, литературные течения, нечеткая логика, театр Эльчина.

Fuzzy absurdity in the absurd

The article investigates the essence of the fuzzy absurdity in the samples of Elchin's absurd plays "Dream in the Post Office", "Satan's Deeds". It is shown that Elchin with his work "Dream in the post office" sowed the elements of the absurd current in Azerbaijani literature, entered the path of a new world of thinking and became the founder of this trend in the Azerbaijani literary environment. It is true not only to regard Elchin as an absurd writer, but also to appreciate him as a fuzzy theorist. The writer creates a fuzzy variety with fuzzy dimensions in the absurd. To cover a non-circular distance with three separate themes in an absurd work, i.e. to cover with three other subjects in the same concept from different angles, to direct that concept, which flows in endless horizons, to infinite distances, is a sign of the potential which belongs only to fuzzy theory. So, it can be said that Elchin is a writer who creates fuzzy absurdity in the absurd. The reality created by Elchin in the absurd is very clear in his absurd play "Satan's Deeds", "Special order for the aquarium".

Key words: absurdism, theater of the absurd, literary currents, fuzzy logic, Elchin theater

TEATR PROSESİNİN İNKİŞAFINDA FESTİVALLARIN ROLU

Əlləz ƏHMƏDOV

Məqalədə Azərbaycanda müstəqillik illərində keçirilən festivallardan bəhs edilir, onların əhəmiyyətindən söhbət açılır. 1992-2019-cu illər ərzində ölkəmizdə təşkil edilən Festivalların repertuarlarına xüsusi diqqət çəkilir. Gənc nəslin yetişməsində ənənəvi olaraq keçirilən festivalların oynadığı rol xüsusi qeyd edilir. Beynəlxalq və yerli festivalların təşkili, repertuarı, mürsəbət və mənfi tərəfləri, həmçinin, dramaturgiya problemi ayrıca qabardılır. Təkçə böyükler üçün deyil, eyni zamanda uşaqlar üçün nəzərdə tutulan festivallardan da danışılır.

Açar sözlər: Festival, tamaşa, teatr, beynəlxalq, müstəqillik illəri.

Müstəqillik illərində festivalların təşkili teatr prosesinin inkişafına böyük dəstək oldu. Çünkü, sınaq meydanı olan festivallar bu ağır zamanda, teatr kollektivləri üçün həm də bayram ovqatı yaradırdı! Öz azadlığına yenice qovuşan məmləkətimizdə ilk festivalın keçirilməsi 1992-ci il 14-23 dekabr tarixinə təsadüf etdi. "Mono" adlı festival Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təşkil olundu. Başda görkəmli səhnə xadimi, ittifaqın prezidenti Həsənağa Turabovun və kollektiv əməkdaşlarının səyi nəticəsində festival uğurla baş tutdu.

Festival repertuarının təşkili zamanı yerli və xarici müəlliflərin pyeslərinə müraciət edilmişdi. Teatrşunas Yaqub Əlioğlu festival ərzində oynanılan tamaşalar barəsində qeyd edirdi: "Bu festivalda 10 tamaşa nümayiş etdirildi. On gün ərzində "Tək məzar", Q.X.Andersonun "Bül-bül", Ç.Ələsgərlinin "Etiraf", V.Şekspirin "Hamlet", V.İbrahimoglu'nun "Xatun", Ananın "Altıncı mərtəbə", F.Abdullayevin "Ölüm ya olum?!" M.Mituanın "Musiqi müşaiyyətçisi", M.Svetayevanın

"Svilla", Z.Saqalovun "Aysedor Dunkanın üç həyatı" əsərləri sənətsevərlərin mühakiməsinə verildi" [1].

Festival çərçivəsində gələcəyə ümidi və edən maraqlı aktyor oyunları ilə yanaşı, bəşəri problemləri özündə eks etdirən dramaturji materialları zəngin səhnə yozumları da diqqəti cəlb edirdi. Bununla belə, müasir dramaturgiya qitliği açıq-aşkar hiss edilməkdə idil. Rejissor və aktyorların bu işdə aktivlik göstərməsi məsələni qismən yoluna qoysa da, gənc dramaturgiya məsələsi problem olaraq qalırırdı.

I "Him-cim" festivalı, ölkəmizdə ilk dəfə 1994-cü ildə təşkil edilmişdir. Festivalın ərsəyə gəlməsində Xalq artisti H.Turabovun və B.Xanızadənin böyük xidmətləri olmuşdur. İlk dəfə keçirilməsinə baxmayaraq, festival teatrsevərlər tərəfindən maraqla qarşılanmışdır. Azərbaycan teatr prosesində sənət hadisəsi hesab edilən festivalda altı tamaşa nümayiş etdirilmiş, bunlardan beşinə quruluşu Bəxtiyar Xanızadə vermişdir. "Him-cim" festivalında "Yuğ", "Gənc Tamaşaçılar", "Dövlət Gənclər", "Şuşa Dövlət Musiqili Dram" teatrları

da iştirak etmiştir. Dövri məbuatda festivalda nümayiş etdirilən tamaşalar və ifaçıların tamaşaçılarda hansı təessürati oyatması barəsində qeyd edilir: "Məşhur İrlandiya yazıçısı S. Bekketin insanın sarsıntılarından, son ümidi lərinin puça çıxmışından bəhs edən "Ümid" əsərinin (ifaçı Hacıbaba Məmmədov) və "Şans" mono tamaşasının (ideyanın müəllifi və ifaçısı Ayşad Məmmədov) nümayishi zamanı aktyorların hər biri jestini, baxışını dinməzçə izləyən salon "Nağaraçılardan" in (Rövşən Məmmədov, Elman Rəfiyev, Qurban Məsimov, Səyavuş Hüseynov) çıxışı zamanı uğunub gedirdi" [3]. Müstəqillik dönməndə keçirilən I "Him-Cim" festivalı, 1994-cü il 16 mayda "Dəli yiğincağı" studiyasının yaradılmasında müstəsnə rol oynamışdır.

Tamaşaçılardan marağına səbəb olan I "Him-cim" festivalından bir il sonra, 1995-ci ildə yenidən II "Him-cim" festivalı təşkil edildi. Bu festivalın əvvəlkindən əsas fərqi isə yerli sənət ocaqlarından əlavə, Gürcüstan və Sankt-Peterburqdan olan xarici truppaların da festivalda iştirakı idi. "Dəli yiğincağı" adlı teatr studiyasının festival üçün hazırladığı "Leyli və Məcnun" tamaşası mimçilərin böyük marağına səbəb oldu: "Bir ildən sonra ikinci "Him-cim" pantomim festivalına xaricdən qonaqlar da dəvət olunmuşdu. Bu festivalda "Dəli yiğincağı" böyük Füzulinin "Leyli və Məcnun" poemasına müraciət etmişdi. Festivalın yekununda otuz yaşlı Gürcüstan Dövlət Pantomim Teatrının yaradıcısı Amiran Salikaşvili açıq səmimiyyətlə etiraf etdi ki, Azərbaycanın yenicə yaranmış "Dəli yiğincağı" pantomim teatrı az müddətdə xeyli yaradıcılıq nailiyətləri əldə etmişdir. Doğrudan da, xeyli tamaşalar hazırlayaraq, nəhayət, "Leyli və Məcnun" kimi bir tamaşa səviyyəsinə çatmaq çoxlu zəhmət və istedad tələb edir" [5]. I və II "Him-cim" festivalının Azərbaycan teatr prosesinə verdiyi ən böyük töhfə isə, heç şübhəsiz müstəqillik illərimizdə bizlərə yeni bir teatri-Pantomima teatrını qazandırması oldu. Bu teatr, plastik həll, janr və repertuar siyaseti baxımından ölkəmiz üçün ilk idi.

1995-ci ilin may ayının 27-dən iyunun 4-dək I Eksperimental Tamaşalar Festivalı keçirilmişdir. Festival repertuarında nümayiş etdirilən tamaşalarda fəqli rejissor konsepsiyasını və baxımlı aktyor ifalarını özündə eks etdirən səhnə əsərlərinə də yer almışdır. Festivalın ən yaxşı tamaşa nominasiyasının qalibi V. İbrahimoglu'nun "Yuğ" teatrında hazırladığı "Bir-iki bizimki" adlı tamaşa olmuşdur. Tamaşanın mükafata layiq görülməsinə səbəb bu olmuşdur ki: "...rejissor bir böülümlü qarabasma oyununu tamaşaçılara diskret xəyalı səhnəciklər kimi təqdim edir, təbii ki, münsiflər heyvəti bu kövrək psixoloji qarabasma oyununun yanından biganə keçə bilməzdii" [6].

Festival çərçivəsində oynanılan uğurlu tamaşalardan biri də, H. Atakiyevin quruluş verdiyi Gənclər teatrının "Mühacirlər" tamaşası idi. Festivalda "ən yaxşı kişi rolu ifaçısı" mükafatına həmin tamaşada oynadığı rola görə Qurban İsmayılov sahib çıxmışdır. Festivalda uğurla oynanılan səhnə yozumlarından biri də, rejissor M. Ələkbərzadənin Akademik Milli Teatrda quruluş verdiyi "Müəmmələ bir qətl barədə üç ehtimal" adlı tamaşa idi. Aydın Talibzadə bu tamaşa haqqında

bələ yazırırdı: "...tamaşanı mən hər şeydən əvvəl ona görə bəyəndim ki, rejissor olduqca mürəkkəb, dinamik və emosional süjet xətti olan bədii mətni məkanda plastik obrazlarda görükürəkən bayğılıq sərhəddini bir dəfə də olsun bələ aşmadı" [6]. Festivalda "ən yaxşı qadın rolunun ifaçısı" adına Xalq artisti Ş. Yusupova layiq görüldü. Festival repertuarında tamaşaçılardan mühakiməsinə verilən "Hüseynağanın (Atakiyev-Ə.Ə.) V. Brusovun "Güzgüdə" pyesi əsasında quruluş verdiyeyni adlı mono-tamaşa nədənse istər aktyor, istərsə də rejissor işi baxımından "çiy" təsir bağışlayırdı" [6].

Festival ənənəsi sonrakı illərdə də uğurla davam etdirildi. Festivalların mütəmadi keçirilməsi, sənət ocaqlarında repertuarın təşkili istiqamətlərinin müəyyən edilməsi prosesini bir qədər də sürətləndirdi. Bir məqamı da diqqətinizə çatdırmaq istərdik ki, 1992-2000-ci illər aralığında "Mono" tamaşalar (1992; 1994; 2000; 2002); I və II "Him-Cim" (1994; 1995); I və II "Eksperimental" (1995; 1998); "Milli klassika və teatr festivalı" (1999), "Festivallar festivalı" (2000) adlı festivallar təşkil edilmişdir. Tearşunas Ə. Veliyev teatr prosesində başlanan festival hərəkatını bələ dəyərləndirir: "...Azərbaycanda 1992-ci ildən 2000-ci illərin əvvəllərinə qədər mütəmadi surətdə festivallar keçirildi. Festivalların əsas məqsədi teatr axtarışlarını stimullaşdırmaq, gənc nəslin maraqlı nümayəndələrini meydana getirmək idi. Təsadüfi deyil ki, bu dövrdə hər bir teatr var gücü ilə çalışırdı ki, monotamaşalar, eksperimental tamaşalar, pantomim festivallarında iştirak etsin, bacarıqca orijinal proyektlərle çıxış eləsin, özünü teatr ictimaiyyətinə tanıtsın. Bu məqsədlə də ildən ilə Azərbaycan sənətçilərində, xüsusiylə, gənclərdə, bu festivallarda iştirak etmək, axtarışlar aparmaq həvəsi, meyli güclənirdi." [7]. Ölkəmizdə 2002-ci ildə təşkil edilən "Mono" ("Üfüq-XXI" adlı) və 2005-ci ildə keçirilən "Boş məkanın dolğunluğu" adlı festivallar da teatrsevərlər tərəfindən maraqla qarşılandı.

Ümummilli lider H. Əliyev siyasi kursunun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin teatrın inkişafı namına imzaladığı (2006, 2007, 2009-2019) qanununlar, sərəncamlar yerli və beynəlxalq səviyyəli festivallarda özünü doğrultdu. Belə ki, 2007-ci ildə imzalanmış sərəncamdan irəli gələrək, paytaxtimizdə ilk dəfə gənc rejissorların quruluş verdiyi tamaşalardan ibarət "Yeni teatr" adlı Respublika Festivalı təşkil edildi. Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə keçirdiyi festival, gənc rejissorların inkişafına xidmət edirdi. Mart ayının 10-17-si aralığında baş tutan "Yeni teatr" Respublika Festivalının əsas məqsədine gəlincə: "Bu festivalın keçirilməsində məqsəd odur ki, yeni teatr düşüncəsi, yeni teatr yaranması, teatr haqqında yeni düşüncələr özünə yer tapsın. Festival bir növ bu günümüzlə gələcəyimizə ekskursiyadır, sadəcə gənc rejissorların hazırladıqları tamaşalara baxmaq deyil. Burada tək yaradıcı deyil, çox böyük məqsədli siyasi düşüncə var, çünkü Azərbaycan teatrı artıq dünyaya ineqrasiya oluna bilən bir teatrıdır" [4].

15 gənc rejissorun iştirak etdiyi ilk festivalda, yerli və xarici dramaturqların əsərlərinə müraciət edilmişdi:

Akademik Milli Dram Teatri "İnsan səsi" (J.Koktonun); Gənc Tamaşaçılar Teatrı "Pəri Cadu" (Ə.Haqverdiyev); "Yuğ" Dövlət Teatrı "Viy" (N.Qoqol); Gəncə Dövlət Dram Teatrı "Qəribə oğlan" (İ.Əfəndiyev); Dövlət Pantomima teatrı "Yol", eləcə də Lənkəran Dövlət Dram Teatrı "Onun iki qabırğası" (Ə.Əmirli) və s. əsərlərlə gənc rejissorlar festivala qatılmışdı.

Müxtəlif illərdə həmçinin, Bakıda (2008) və Qaxda (2010) Kukla teatrları həftəsi keçirilmişdir. Teatr Xadimləri İttifaqının təşkil etdiyi Beynəlxalq Çexov "İpək yol" festivalı isə 2010-cu il noyabr ayının 12-dən-30-dək baş tutmuşdur.

İldən ilə festivalların keçirilməsi geniş vüset almış, coğrafi ərazisi isə genişlənmişdir. Sənət bayramı hesab edilən festivallar təkcə paytaxt Bakıda deyil, eyni zamanda Gəncədə, Lənkəranda, Şəkidə mütəmadi olaraq keçirilməyə başlanmışdır. 2009-cu ildə "Yeni teatr" I Respublika Gəncə festivalı baş tutmuşdur. İyunun ayının 23-dən-28-dək davam edən festivalda 14 teatr iştirak etmişdir.

2011-ci il ölkəmizdə təşkil edilən yerli və beynəlxalq səviyyəli teatr festivalları ilə əlamətdar olmuşdur. Festivalların keçirilməsi, müstəqilliyimizin 20 illik ildönümü ilə üst-üstə düşmüşdür. Belə ki, 2011-ci il iyun ayının 21-dən-27-dək "Yeni teatr" II Respublika Lənkəran Festivalı baş tutmuşdur. Sənət bayramında 12 dövlət teatrı ilə yanaşı, Bakı Bələdiyyə teatrı da iştirak etmişdir. Sənət ocaqlarının bölgelərdə keçirilən festivallara qatılması, teatrlar arasında əlaqələrin möhkəmlənməsinə şərait yaratmışdır. Repertuar siyaseti baxımından truppaların nümayiş etdirdikləri tamaşalar, həmin kollektivlərin peşəkarlıq səviyyəsi barədə həmkarları arasında fikir formalaşdırılmışdır.

I Beynəlxalq Kukla Teatrları Festivalı balaca tamaşaçılarımızla yanaşı, böyüklerin də marağına səbəb oldu. Festival paytaxtimizdə 16 ölkənin 20-dən çox nümayəndəsini bir araya gətirdi. Noyabr ayının 1-dən-6-dək keçirilən sənət bayramı Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə və Kukla Teatrinin yaranışının 80 illik yubileyinə həsr edilmişdi. Festivalın Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Kukla Teatrları Assosiasiyyası (ANİMA) və Uluslararası Kultür Təşkəlatının (Türksoy) birgə işi sayesində ərzəyə gəlmişdi. Şəhərimizə təşrif buyuran ölkələr arasında İspaniya, Türkiye, Rusiya, Büyük Britaniya, Misir və b. vardi. Xarici qonaqların, kukla teatrı bilicilərinin beynəlxalq səviyyəli festivalda iştirak etməsi fərəh doğurmaya bilməzdi. Festivalda ölkəmiz "Ağ və qara"; "Xeyir və Şər"; "Balaca ulduz"; "Şehirləi ağac" "Turp" və s. tamaşaları ilə təmsil olunurdu. Beynəlxalq kukla teatrı festivalının keçirilməsi, sabahə olan inamdan xəber verirdi. 2011-ci ildə baş tutan növbəti festival isə, AzTXI-nin keçirdiyi "2+1" I Eksperimental teatr festivalı oldu. Bu festival noyabr ayının 21-26-sı aralığına təsadüf etdi. Festivala 9 teatr 13 tamaşa ilə qatılmışdı. 2011-ci ildə Bakı Uşaq Teatrı "Hər aktyor, bir tamaşa" adlı festival təşkil etdi. Festivalın keçirilməsində əsas məqsəd gənclərin sənət ocaqlarına olan marağını artırmaq idi. Müstəqilliyimizin yubileyi ilində həmçinin, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Gənclər və

İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr edilən "Gənclərin I Ümmək respublika Teatr Festivalı" təşkil olundu. Festival repertuarında vətənpərvərlik mövzulu tamaşalar üstünlük təşkil etdi.

2012-ci ildə keçirilən "Sərgüzəsti-Mirzə Fətəli Axundzadə" Milli teatr Festivalına gəlincə, bu tədbir çərçivəsində respublikamızın müxtəlif teatrlarında böyük dramaturqun komediyaları əsasında 18 tamaşa hazırlanmışdı. Aktyorların klassik repertuarda püxtələşməsini nəzərə alsaq, klassik pyeslərə müasir baxış buçagından yozum verilməsi faktoru festivalın əhəmiyyətlilik dərəcəsindən xəbər verir.

2013-cü il 28 oktyabr - 2 noyabr aralığı tarixində AzTXI "2+1" II Eksperimental Teatr Festivalını təşkil etdi. Festivalda əsas məqsəd gənc nəslin püxtələşməsi və potensial imkanlarının üzə çıxarılması idi. Festivalın "2+1" Eksperimental teatr festivalı adlandırılmasına gəlincə, festivalda tamaşaları 3 və daha az iştirakçı qurulmalı idi. Festivalda tamaşaçılara Azərbaycan Dövlət Gənc Tamaşaçılar "Bir səbət tənhalıq (M.Vahidzadənin); Dövlət Ləzgi Dram "Öldür məni can-cigər" (A.Nesin); "Vahid" Satira "Kor kürüsü" (M.Məmmədov); Mingəçevir Dövlət Dram "Zibillik" (T.Narın) və s. teatrlarının tamaşaları göstərilmişdi. Nümayiş etdirilən tamaşaların böyük əksəriyyəti sosial yönümlü aktual məsələləri qabartmış və problemlərin həlli istiqamətini bu yöndə çözməyə çalışmışdı. Festivalda paytaxat teatrları ilə yanaşı, bölgə, qəçmiş və məcburi köçkü, eləcə də özəl teatrlar iştirak etmişdir.

"Bizim teatr" adlı festival 2014-cü ilin 27-29 mart tarixində keçirildi. Festival "Bir teatr-bir festival" layihəsi çərçivəsində gerçəkləşdi. AzTXI və Bakı Uşaq Teatrının birgə səyi nəticəsində meydana gələn festivalın afişasına nəzər salaq bu tamaşaların adları rast gəlmiş olarıq: "Apokalipsis"; "İblis"; "Ağac"; "Retro"; "Kasıbın yuxusu" və s. Festivalın açılış mərasimi Beynəlxalq Teatr gününə təsadüf etdi. Türkiye və Təbrizdən gələn teatr kollektivlərinin festivalda iştirak tədbirə xüsusi rəng qatdı.

I Şəki Beynəlxalq Teatr festivalı 2014-cü il sentyabr ayının 10-dan-19-dək baş tutdu. Festival çərçivəsində yerli teatrlarla yanaşı, Kalmikiya Respublikasının Milli Dram Teatrı, Qazaxistan Dövlət Uşaq və Gənclər Teatrı, Şəki sənətsevərlərinin görüşüne gəldilər. Ev sahibi "Sevgililərin cəhənnəmdə vüsali" (İ.Əfəndiyev) adlı səhnə əsəri ilə festivala start verdi. Daha sonra Azərbaycan Dövlət Dram Teatrı "Sərgüzəsti-Vəziri-Xanı-Lənkəran"; Kalmikiya Milli Dram Teatrı "Mən aktrisayam" (V.Mançiyev); Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı "Mühərbi" (L.Nuren); Gəncə Dövlət Dram Teatrı "Evlənmə" (N.Qoqol) və s. kollektivlər öz tamaşalarını nümayiş etdirdilər. Teatr truppaları festivala öz repertuarlarındakı ən maraqlı tamaşaları gətirməklə, sənət bayramına ciddi yanaşdıqlarını göstərirdilər. I Şəki Beynəlxalq Teatr Festivalında yerli və xarici truppaların iştirakı, gələcəkdə daha sıx əməkdaşlıqdan xəbər verirdi.

2015-ci ilin mart ayının 11-dən-14-dək "Bizim Teatr Festivalı-2" keçirildi. Festivalı Bakı Uşaq Teatrı və AzTXI-nın birgə səyi nəticəsində meydana gəldi. 2015-ci il noyabr ayının 15-20 aralığında Bakıda daha bir beynəlxalq festival baş tutdu. "Cırdan" III Beynəlxalq Kukla Teatrı Festivalı Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Kukla Teatrları Assosiasiyanın təşkilatçılığı ilə gerçekleşdi. Festivalda əsas məqsəd balacaların teatr prosesinə olan marağını artırmaqdan ibarət idi.

2016-ci il sentyabr ayının 15-dən 24-dək "Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalı öz işinə start verdi. Festival Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər icra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqının müstərək iş birliyi sayəsində baş tutdu. I Şəki festivalından fərqli olaraq bu dəfəki sənət nümayişində 6 ölkənin teatrı iştirak edirdi. Festival çərçivəsində həm böyükler, həm də uşaqlar üçün tamaşalar nümayiş etdirildi. I Beynəlxalq teatrda fərqli olaraq bu dəfə ev sahibləri açılış deyil, bağlanış mərasimində özünün "Vaqif" tamaşasını seyircilərə təqdim etdi.

Paytaxtımızda 2017-ci il 1-6 noyabr tarixlərində yeni və nüfuzlu bir festival keçirildi. İlk dəfə təşkil edilən "M.A.P" Bakı İncəsənət Festivalının təşkilatçısı Yarat Müasir İncəsənət Məkanı idid. Festivalın keçirilməsində əsas məqsədə gəlincə: "...teatr bizi hava və su kimi lazımdır. Noyabrin 1-dən başlayan 1-ci "M.A.P" Bakı İncəsənət Festivalı, bənzəri və oxşarı olmayan fantastik bir layihədir. Festivalın bədii amali və yüksək hədəfi ilk növbədə gənc nəslə müasir teatr sənətinin mahiyyətini çatdırmaqdan ibarətdir. Məhz bu səbəbdən biz teatr banilərimizin maarifpərvər ideyalarına üz tuturuq, böyük uğur qazanmış modern teatrın parlaq əsərlərini nümayiş etdiririk, musiqi ilə səhnə arasında olan dərin əlaqələr aşkarlayırıq." [2]. Bu festivali digər keçirilən festivallardan fərqli edən cəhət isə, müxtəlif janrı tamaşaların (dram, müasir rəqsler, klounada, sirk, kukla və s.) tamaşaçılarla təqdim edilməsi idi. I "M.A.P" Beynəlxalq festivalı çərçivəsində adlı-sanlı teatrların paytaxtımıza təşrif buyurmaları təqdirə layiqdir. Festivalda iştirak edən kollektivlərə gəlincə "Ked" (Rusiya "Praktika" teatrı); "Troya zövcələri" ("Royal District" teatrı Gürcüstan), Rusyanın Noviy Balet teatrının "Çevrilmə", "Bolero" baletlərini misal göstərmək olar. Festival zamanı ustad dərsləri və mühazirlərin keçirilməsi də xoş təəssürat bəxş edən anlardan oldu.

2018-ci ildə keçirilən festivallara gəlincə isə, bu döndəmdə II Yarat "M.A.P" Beynəlxalq Teatr festivalı və Şəkidə 3-cü dəfə təşkil olunan "Sərhədsiz teatr" adlı festivalların adlarını qeyd edə bilərik. İkinci dəfə qapılarını tamaşaçıların görüşünə gələn II Yarat "M.A.P" Beynəlxalq Teatr festivalını, birinci festival müqayisə ətsək, həm keyfiyyət, həm də təmsil olunan ölkələrin sayı baxımından fərqi sezmiş olardı. Bu işdə festivalın bədii rəhbəri, Finlandiyada yaşayan həmvətənimiz Kamran Şahmərdanın da xidmətləri danılmazdır. Festivalın açılışı mərasimi İtaliyanın "NoQraviti" teatrının "Ariya" adlı tamaşası ilə başladı. Bu tamaşadan sonra "Kris Linam" (İngiltərə); "Marin" "Qoqol Mərkəz" "Balet Moskva" (Rusiya); "Dans Teatri" (Danimarka); "Amata

Teatr Qrupu" (İran) və s. teatrlar öz tamaşalarını yerli sənətsevərlərə təqdim etdi. 6-11 noyabr aralığında baş tutan Festivalda göstərilən tamaşalar Akademik Milli Dram, Gənc Tamaşaçılar, Dövlət Rus Dram, Akademik Opera və Balet teatrları da daxil, digər sənət ocaqlarında və "Bakı Konqres Mərkəz" də nümayiş etdirildi. Festivalın açılışında göstərilən "NoQraviti" (İtaliya) "Ariya" adlı tamaşa məhz "Bakı Konqres Mərkəzin" də baş tutdu.

2018-ci ildə Şəkidə təşkil olunan sayca III Şəki "Sərhədsiz teatr" Beynəlxalq Teatr Festivalında iştirak edən xarici teatr truppaları çoxluq təşkil edirdi. Məhz bu səbəbdən iddi ki, festival milli və beynəlxalq olmaqla iki istiqamətdə davam etdirildi. Sənət bayramı 12-19 may aralığında baş tutdu. Festival tamaşaları təkce Şəkidə deyil, eyni zamanda Lənkəran və Bakıda da göstərildi. Xarici ölkə təmsilçilərinin tamaşalarından: "Mənsum Erendira" (Kolumbiya Acto Teatrı); "Maqbet-Zar" (V.Şekspirin "Maqbet" faciasının motivləri əsasında; İran İslam Respublikası); "Fırtına" (V.Şekspir, Gürcüstan Muvement teatrı) və s. xüsusi maraqlı doğurdu. Milli teatrlarımızın nümayiş etdirdiyi əsərlərdən: "Cəhənnəm sakinləri" (Elçin, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı); "Dəli yığıncağı" (C.Məmmədquluzadə, Gəncə DDT); "Lənkəran-xanın vəziri" (M.F.Axundzadə, Mingəçevir DDT) və s. qeyd etmək olar.

2019-cu il dörd teatr festivalı ilə yadda qaldı. Teatrsevərlərin diqqəti önce mərhum rejissor V.İbrahimogluunun 70 illik yubileyinə həsr edilmiş "Boş məkanın dolğunluğu" adlanan, mart ayının 1-dən 9-dək davam edən festivala yönəldi. Xüsusi təntənəli açılışı olmayan festivalda "Yuğ" teatrının "Qəbirqazma üsulu", "Metamorfoza", "Quş-dili", "Medeya Sekvensiya 001" tamaşaları ilə yanaşı, müstəqil iştirakçı qismində qoşulan kollektivlərin: "Açıq dənizdə" (Slavomir Mrojekin); "Qara adam" (Müstəqil "Human" teatrının tamaşası), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin "Səmavi" və "Unutmağa kimse yox" tamaşaları da oynanıldı.

Lənkəranda I Beynəlxalq Uşaq Teatrları Festivalı isə 2019-cu il 1-5 iyun tarixində gerçekleşdi. Sənət bayramında uşaqları sevindirmək üçün ölkəmizin 10 teatrı ilə yanaşı, xarici truppalar da iştirak edirdi. Müstəqil olaraq fəaliyyət göstərən "Ol" teatrı da, bu dəfəki festivalda təmsil olunurdu. I Lənkəran Beynəlxalq Uşaq teatrları festivalının xarici qonaqları: İran İslam Respublikası, Böyük Britaniya və Gürcüstan teatrları idi.

Növbəti, III "M.A.P" Beynəlxalq teatr festivalı 2019-cu il oktyabr ayının 10-20-si aralığında baş tutdu. Bu festivalda "Y. Vaxtanqov" adına Dövlət Akademik Teatrı, "Kokolny dom" və s. (Rusiya); "Sar degna" (İtaliya); "OLE" Kollektivi (İspaniya (Böyük Britaniya); "WHS" teatrı (Finlandiya) və s. dünyaca məşhur teatrlar iştirak edirdi. Festivalda, müxtəlif janrda 18 tamaşa nümayiş etdirildi. Qeyd etməliyik ki, son illərdə təşkil olunan I (2017), II (2018), III (2019) "M.A.P" Beynəlxalq Teatr festivalları, yaxşı mənada ölkəmizdə səs-küy doğuran və maraqla qarşılanan sənət hadisəsinə çevrildi.

2019-cu ilin ən son festivalı, 2-10 dekabr tarixində gerçekleşən "2+1" III Eksperimental teatr festivalı oldu. Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən festivalda 18 tamaşa nümayiş edildi. Festivala dövlət teatrları ilə yanaşı, müstəqil teatr və teatr studiyalarının qatılması, eyni zamanda, tamaşaların üslub və janr əlvanlığı ilə seçiləməsi bu sənət bayramını daha da yaddaqalan etdi.

Amma bu da bir həqiqətdir ki, "Azərbaycan teatr mədəniyyəti kontekstində festivali bir sənət yarışı, bir sınaq kimi anlamaq, ondan bədii tendensiyaları, teatr dəbini müəyyən edəcək bir faktor kimi danışmaq, təbii ki hələ düzgün deyil. Mövcud gerçəkliliyimizin həqiqəti bizdən tələb edir ki, festivala ilkin növbədə teatr sənətçilərinin ünsiyyət bayramı, fərəh bayramı kimi yanaşaq" [6].

ƏDƏBİYYAT

1. Əlioğlu Yaqub. "Səhne" qəzeti, "Tək Oyunlar" maraq doğurur..., 12 oktyabr 1993-cü il.
2. <https://1news.az>
3. Məmmədova K. "Him-Cim" səhnəyə çıxıq, "Xalq" qəzeti, 24 may 1994-cü il.
4. Mütəllimova Sevinc. "Mədəniyyət" qəzeti, "Yeni teatr" Respublika Festivalı, 16 mart 2007, N 17-18 (480), s. 2.
5. Novruzov Sahib. "Azərbaycanda Pantomim Teatrı Neçə Yarandı", "Xalq" qəzeti, 26 yanvar 2003-cü il.
6. Talibzadə Aydin. "Güzgü Günahkar Olmur və yaxud, festival necə varsa", "Press Fakt" qəzeti, 28 iyul 1995-ci il.
7. Vəliyev Ədalət. "Əqidə, Ruh və Teatr", Bakı, 2009, 240 səh, s. 174-175.

Роль фестивалей в развитии театрального процесса

В статье повествуется о фестивалях, проведенных в Азербайджане в годы независимости, а также об их значении. Особое внимание уделяется репертуару фестивалей, организованных в период с 1992 по 2019 год. Особо отмечена роль традиционных фестивалей в воспитании подрастающего поколения. Заостряется внимание на организации, репертуаре, положительных и отрицательных чертах международных и местных фестивалей, а также проблеме драматургии. Речь в статье идет не только о фестивалях для взрослых, но и о детских фестивалях.

Ключевые слова: фестиваль, спектакль, театр, международный, годы независимости.

The role of festivals in the development of the theatre process

This article discusses the festivals and their importance which held in Azerbaijan during the years of independence. Special attention is paid to repertoires of organized festivals in our country during the years 1992-2019. The role of the festivals held regularly in the development of the younger generation is especially noted. Organization, repertoire, pros and cons, problem of dramaturgy of international and local festivals is highlighted. Being discussed here about festivals not only fore adults, but also for children.

Key words: festival, performance, theatre, international, years of independence.